

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**İlahiyyat fakültəsi  
Dillər kafedrası**

**ƏRƏB DİLİNDE İSMİ CÜMLƏ VƏ  
ONUN NÖVLƏRİNİN TƏDRİSİ**

**Dərs vəsaiti**

**Bakı – 2011**

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**İlahiyyat fakültəsi  
Dillər kafedrası**

**ƏRƏB DİLİNDE İSMİ CÜMLƏ VƏ  
ONUN NÖVLƏRİNİN TƏDRİSİ**

**Dərs vəsaiti**

Azərbaycan Respublikası Təhsil nazirinin 02.03.2012-ci il tarixli 336 sayılı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.

**Bakı – 2011**

## Nəqli ismi cümle

Xəbəri ad qrupuna mənsub bir söz və ya söz birləşməsi ilə ifadə olunan cümləyə “İsmi cümle” **جملة اسمية** deyilir.

Məlumdur ki, ismi cümlədə həm mübtəda, həm də xəbər ayrı-ayrı nitq hissələrindən ibarət ola bilər: isim, sifət, əvəzlik (işarə və şəxs), say, zərf. Bu baxımdan nəqli ismi cümlələri aşağıdakı qruplara bölmək olar:

### 1. Həm mübtədası həm də xəbəri isimdən ibarət olan ismi cümle.

Misal:

- [ التلميذ مشغول ] – Şagird məşğuldur.  
[ الظاهره مدينة ] – Qahirə şəhərdir.  
[ افريقيا قارة ] – Afrika qitədir.

Bu kimi cümlələr iki yerə ayrılır: mübtədası müəyyənlilikdə, xəbəri qeyri-müəyyənlilikdə olan və ya hər iki üzvü, müəyyən səbəbə görə, müəyyənlilikdə olan ismi cümle.

Birinci növ ismi cümləyə gəldikdə, qeyd etmək lazımdır ki, ərəb dilində ismi xəbəri mübtədaya bağlayan xüsusi xəbər şəkilçisi olmadığından, burada mübtəda-xəbər əlaqəsi əsasən aşağıdakı sintaktik vasitələrin və fonetik amillərin birgə iştirakı vasitəsilə düzəlir:

- sözlərin sırası ilə:  
mübtəda ismi xəbərdən əvvəl gəlməlidir.
- mübtəda müəyyənlilikdə, xəbər isə qeyri-müəyyənlilikdə olmalıdır.
- uzlaşma vasitəsi ilə:  
ismi xəbər mübtəda ilə cins, kəmiyyət və hala görə uzlaşmalıdır.
- intonasiya vasitəsi ilə:  
mübtədada səs yuxarı qalxır, xəbərdə səs aşağı düşür.

Misal:

نَسْرُ الْجَبَالِ طَائِرٌ [nəsrü-l-cibəli tairun] – Qartal quşdur.

الْأَرِيكَةُ اثَاثَةٌ [əl-ərikətu əşəşətun] – Divan mebeldir.

Bu kimi cümlelerde inversiya (sözlərin yerdəyişməsi) baş verərsə məna alınmır, bu halda xəbərlə mübtəda arasında III şəxs əvəzliyinin işlədilməsi vacibdir.

Misal:

طَائِرٌ هُو نَسْرُ الْجَبَالِ [tairun huva nəsrü-l-cibəli] – Quşdur qartal.

هِيَ اثَاثَةٌ أَرِيكَةٌ [’əşəşətun hiyə-l-’ərikətu] – Mebeldir divan.

İkinci növ ismi cümleyə gəldikdə burada həm mübtəda, həm də xəbər müəyyənlilikdə olur.

Misal:

أَبُوكَ عَمِي [’əbukə ’ammi] – Sənin atan mənim əmimdir.

زَوْجَةُ صَدِيقِهِ أَخْتِي [zəucətu sadiqihi ’uxti] – Onun dostunun arvadı mənim bacımdır.

ذَانِكُ الرِّجَلَانِ هَمَا الصَّدِيقَانُ الْمَذْكُورُانِ [zənnikə-r-raculəni humə-s-sadiqani-l-məzkurani] – O iki adam adı çəkilmiş iki dostdur.

Bu kimi ismi cümlelerdə mübtəda xəbər ardıcılığı əsas götürülür.

## 2. Mübtədası isim, xəbəri sıfətlə ifadə olunan ismi cümle

Müasir ərəb ədəbi dilində bu növ, ismi cümlənin ən geniş yayılmış növüdür. Qeyd etmək lazımdır ki, sıfət ismi cümlədə heç zaman mübtəda ola bilmədiyi halda, xəbər sıfətin bütün növləri (nisbi sıfət, feli sıfət, keyfiyyət bildirən sıfət, rəng və ya fiziki nöqsan bildirən sıfətlər) ilə ifadə oluna bilər.

Misal:

الشَّابُ أَبِي [’əş-şəbbu ’əbiyyun] – Gənc məğrurdur.

a) Xəbəri nisbi sıfətlə ifadə olunan ismi cümle.

Misal:

الشَّيْخُ مَصْرُونٌ [’əş-şeyxu misriyyun] – Qoca misirlidir.

b) Xəbəri feli sıfətlə ifadə olunan ismi cümle.

Misal:

Artıkl olub olmamasına baxmayaraq, xüsusi isimlərin işarə əvəzliyi ilə bildirilən uzlaşan təyini bilavasitə təyinlənəndən sonra gəlməlidir; mübtəda işarə əvəzliyi ilə ifadə olunarsa mübtəda-xəbər ardıcılılığı öz yerində qalır.

Müqayisə et:

(ismi cümlə **هذه الكويت** [həz̥ihi-l-kuveytu] – Bu Küveytdir.

(uzlaşan təyini söz birləşməsi **الكويت هذه** [əl-kuveytu həz̥ihi] – bu Küveyt (ismi cümlə **تلك السليمانية** [tilkə-s-suleymaniyyətu] – O Süleymaniyyədir.

(uzlaşan təyini söz birləşməsi **[السليمانية تلك]** [əs-suleymaniyyətu tilkə] – o Süleymaniyyə

#### 7. Mübtədası isim, xəbəri zərfdən ibarət olan ismi cümlə.

Misal:

**الامتحان غدا** [əl-'imtihanu ḡadən] – İmtahan sabahdır.

#### 8. Mübtədası şəxs əvəzliyi, xəbəri sıfətdən ibarət olan ismi cümlə.

Misal:

**هو مدین بـ ...** [huva mədinun bi...] – O borcludur...

Bu kimi cümlələrdə inversiya nəticəsində xəbər cümlənin əvvəlində də gələ bilər.

Misal:

**مدین هو بـ ...** [mədinun huva bi...] – Borcludur o...

#### 9. Mübtədası işarə əvəzliyi, xəbəri sıfətdən ibarət olan ismi cümlə.

Misal:

**هذا جميلة جدا** [həz̥ə cəmilətun ciddən] – Bu, çox gözəldir.

**هذا حلو جدا** [həz̥ə hulvun ciddən] – Bu, çox şirindir.

#### 10. Mübtədası və xəbəri şəxs əvəzliyindən ibarət olan ismi cümlə.

Misal:

**هي أنا** [hiyə, ənə] – O (müən.), mənəm.

**هو انت** [huva, əntə] – O (müz.), sənsən.

**11. Mübtədası işaret əvəzliyi, xəbəri şəxs əvəzliyindən ibarət olan ismi cümlə.**

Misal:

هذا هي [həzihə hiyə] – Bu odur.

**12. Mübtədası şəxs əvəzliyi, xəbəri işaret əvəzliyindən ibarət olan ismi cümlə.**

Misal:

نحن هكذا [nəhnu həkəzə] – Biz beləyik.

هو هذا [huva həzə] – O, budur.

**13. Mübtədası şəxs əvəzliyi, xəbəri zərfdən ibarət olan ismi cümlə.**

Misal:

أنا هنا [‘ənə hunə] – Mən burdayam.

هم هناك [hum hunəkə] – Onlar oradadırlar.

Bu cümlələrdə mübtədanın və ya xəbərin vurgulanması səsin intonasiya, tembrindən aslidir.

**14. Mübtədası say, xəbəri isimdən ibarət olan ismi cümlə.**

Misal:

الواحدة عدد [əl-vahidətu ‘adadun] – Bir saydır.

**15. Mübtədası say, xəbəri sıfətdən ibarət olan ismi cümlə.**

Misal:

المئة كثيرة [əl-mi’ətu kəsiratun] – Yüz çoxdur.

**16. Mübtədası işaret əvəzliyi, xəbəri saydan ibarət olan ismi cümlə.**

Misal:

هذه خمسة اسابيع [həzihə xamsətu ḥəsbə ‘in] – Bu, 5/7- dir.

**17. Mübtədası işaret əvəzliyi, xəbəri zərf bildirən sözdən ibarət olan ismi cümlə.**

Misal:

هذا غدا [həzə ḡadən] – Bu sabahdandır.

Bu tip cümlələr ərəb dilində çox nadir hallarda işlənir; burada predikativlik nəticəsində xəbər gizlidir.

Nəqli cümlədə mübtəda və ya xəbərin vurğulanması yalnız cümlə üzvlərinin sıralanması nəticəsində baş vermir. Şifahi nitqdə məntiqi vurğu səsin mübtəda və ya xəbərin üzərində artması ilə, yazıda isə hər bir üzv müəyyən leksik vahidlərlə vurğulana bilər.

a) ... اما [’əmmə... fə...] gəldikdə..., gəlincə..., isə ifadəsi.

Qoşa bağlayıcı olan bu ifadənin birinci tərəfi اما [’əmmə...] ilə işlədirilən söz mübtəda, ... ف [fə...] isə cümlə içərisində, nitq hissələri qruplarına daxil olan hər hansı bir sözdən əvvəl gəlməlidir.

Misal:

امّا تلك الامرأة فهي طبيبة [’əmmə tilkə-l-’imra’ətu fə-hiyə tabibətun] – O qadına gəldikdə, o, həkimdir.

b) ... ان [’innə] – doğrudan da, həqiqətən modal sözü.

Təsdiq hökmünü nəzərə çatdırmaq məqsədi ilə nəqli cümlələrin əvvəlinə bəzən ... ان [’innə] modal sözü əlavə olunur ki, ondan sonra cümlənin mübtədası müəyyənlilikdə və təsirlik halda işlənməlidir.

Misal:

ان الكتاب هو صديق الانسان [’innə-l-kitəbə huva sadiqu-l-’insəni] – Doğrudan da kitab insanın dostudur.

Bəzən, ... ان [-lə] ədatı ilə işlənir ki, o, xəbərə təsir etmədən onun əvvəlinə bitişdirilir.

Misal:

ان الحياة لجميلة [’innə-l-həyatə ləcəmilətun] – Həqiqətən də həyat gözəldir.

Xəbəri ön qoşmalı cümlələr də bəzən ... ان [’innə] ilə başlana bilər. Burada mübtəda modal sözdən azacıq aralı (distant) vəziyyətdə işlədilsə də, təsirlik halını saxlayır.

Misal:

ان للحيطان اذانا [’innə li-l-hitani ,əzənən] - Doğrudan da divarların qulağı vardır.

[innə fi-l-i<sup>‘</sup>adəti ‘ifadətən] – Həqiqətən, təkrarda xeyir var.

Nəqli cümlənin hər iki üzvü müəyyənlikdə olduğu halda cümlə üzvlərini vurğulayan aşağıdakı leksik vahidlər mövcuddur:

III şəxs əvəzliyi, **انما** [‘innəmə] – doğrudan da, **كذلك** [kəzəlike] həmçinin, -da, -də, ... **لا** [leysə... ‘illə] deyil... **فقط** [faqt] – yalnız, **لأن** [ləkinnə] – lakin.

Misal:

**الحياة هي الامتحان** [əl-həyatı hiyə-l-‘imtihanu] – Həyat imtahandır.

**انما الحياة الامتحان** [‘innəmə-l-həyatı-l-‘imtihanu] – Həqiqətən həyat imtahandır.

**الحياة كذلك الامتحان** [əl-həyatı kəzəlike-l-‘imtihanu] – Həyat da imtahandır.

**الحياة الامتحان كذلك** [əl-həyatı-ł-‘imtihanu kəzəlike] – Həyat imtahandır, həmçinin.

**ليس الحياة الا امتحان** [leysə-l-həyatı ɿllə ‘imtihanun] – Həyat yalnız imtahandır.

**لكن الحياة الامتحان** [ləkinnə-l-həyatı-l-‘imtihanu] – Lakin həyat imtahandır.

**الحياة فقط الامتحان** [əl-həyatı faqati-l-‘imtihanu] – Yalnız həyat imtahandır.

**الحياة الامتحان فقط** [əl-həyatı-l-‘imtihanu faqat] – Həyat yalnız imtahandır.

### Mübtəda və xəbərin uzlaşan və ya uzlaşmayan söz birləşməsi ilə ifadəsi

İsmi cümlənin baş üzvləri təkcə ayrı-ayrı sözlərlə deyil “mübtəda qrupu” və “xəbər qrupu” adlanan söz birləşmələri ilə ifadə olunur. Bu növ birləşmələrlə düzələn ismi cümlələr ərəb dilində geniş yayılmışdır. Bunlardan:

1. Yalnız mübtədası uzlaşan təyini söz birləşməsindən ibarət ismi cümlə.

Misal:

[اَلْمَقَالَةُ الْمَذْكُورَةُ شَهِيرَةٌ]  
Adı çəkilmiş məcmuə məşhurdur.

2. Yalnız xəbəri uzlaşan təyini söz birləşməsindən ibarət ismi cümlə.

Misal:

[اَذْرَبَيْجَانُ دُولَةٌ مُسْتَقْلَةٌ]  
Azərbaycan müstəqil dövlətdir.

3. Həm mübtəda və həm də xəbəri uzlaşan təyini söz birləşməsindən ibarət ismi cümlə.

Misal:

[الرَّوَايَةُ الْجَدِيدَةُ مَوْلِفُ عَصْرِيُّ]  
[ər-rivayətu-l-cədidətu mu‘əlləfun ‘asriyyun] – Yeni roman müasir əsərdir.

4. Yalnız mübtədası sadə və ya çoxtərəfli izafət birləşməsindən ibarət ismi cümlə.

Misal:

[شَارِعُ الْمَدِينَةِ نَظِيفَةٌ]  
[şavari‘u-l-mədinəti nazifətun] – Şəhərin küçələri təmizdir.

5. Yalnız xəbəri sadə və ya çoxtərəfli izafət birləşməsindən ibarət ismi cümlə.

Misal:

[الْمَعْلُومُ فِي غُرْفَةِ الدَّرْسِ]  
[əl-mu‘allimu fi ġurfəti-d-dərsi] – Müəllim dərs otağındadır.

6. Həm mübtədası və həm də xəbəri sadə və ya çoxtərəfli izafət birləşməsindən ibarət ismi cümlə.

Misal:

[أَبُو حُسَيْنٍ مِنْ عَاصِمَةِ مَصْرٍ]  
[əbu huseynin min ‘asiməti misra] – Hüseynin atası Misirin paytaxtındandır.

### Xəbəri ön qoşmalı isimdən ibarət ismi cümlə

İsmi cümlənin geniş yayılmış növlərindən biri də xəbəri ön qoşma qəbul etmiş isimlə ifadə olunan cümlədir. Ərəb dilçiliyində həmin cümlələrin növünün təyin edilməsində fikir ayrı-

lıgı mövcuddur: zərflik, ismi, feli, müstəqil, xəbəri ön qoşmalı ismi cümlə.

Qeyd olunmalıdır ki, xəbəri ön qoşmalı cümlələrdə xəbərin mübtədadan əvvəl və ya sonra gəlməsi məna fərqi ilə əlaqədardır.

Bütün ismi cümlələrdə olduğu kimi, mübtəda-xəbər ardıcıllığında düzgün sıralanma əşyanın yerini bildirir.

Misal:

القاموس الجديد في خزانة الكتب [əl-qamusu-l-cədidu fi xizənəti-l-kutubi] – Yeni lüğət kitab şkafındadır.

İnversiya baş verdikdə xəbər-mübtəda sıralanmasında məqsəd:

- məntiqi vurğu bildirmək
- hər hansı bir əşyanın harada mövcud olması haqqında məlumat verməkdədir.

Misal:

[fi xizənəti-l-kutubi qamusun cədidun] – Kitab şkafında (hansısa) yeni bir lüğət vardır.

İkinci variantın digər əlamətdar cəhəti də ondan ibarətdir ki, burada mübtəda adətən articlini itirir. Bununla yanaşı, xəbər-mübtəda konstruksiyasında mübtəda artikil ilə də işlənə bilər:

- danişan məlum əşyadan söhbət gedirəsə
- məlumat verilən suala cavabdırısa

Misal:

بین هؤلاء الشباب الشاب الاذربيجاني [beynə həuləi-ş-şəbəbi əş-şəbbu-l-əzərbəycaniyyu] – Bu gənclər arasındadır Azərbaycan gənci.

Ərəb dilində xəbəri [li] ön qoşması ilə düzələn ismi cümlələr də mövcuddur. Bu kimi cümlələrin tərcüməsində çox diqqətli olmaq lazımdır, çünkü ismi cümlə izafət birləşməsi kimi də tərcümə oluna bilər. Bununla yanaşı, [li] ön qoşması malikiyyət və ya sahiblik bildirərək izafəti bir növ əvəz edir.

Misal:

المعلم للمعهد [əl-məl'abu li-l-ma'hədi] – Stadion institutundur.

للمعهد ملعب [li-l-ma'hədi mal'abun] – İnstitutun bir stadionu vardır.

ملعب للمعهد [məl'abun li-l-ma'hədi] – İnstitutun (naməlum) stadionu

الكتاب لي [əl-kitəbu li] – Kitab mənimdir.

لي كتاب [li kitəbun] – Mənim bir kitabım vardır.

كتاب لي [kitəbun li] – Mənim bir kitabım.

### Sual cümləsi

جملة استفهامية [cumlüətun 'istifhəmiyyətun] təşkil edir. Sual cümləsi nəqli cümlədən həm sual intonasiyasına (səs xəbərin üzərində yuxarı qalxır, mübtədada isə aşağı düşür), həm də mübtəda ilə xəbərin yerinə görə fərqlənir.

Sual cümləsi bir qayda olaraq sual ədatı, sual əvəzliyi və sual zərfi ilə başlanır.

1. i [ə] və ya هل [həl] – -mı // -mi ədatları ilə başlanan ismi cümlə.

Sual ədatları ilə başlanan cümlələrdə xəbər çox zaman mübtədadadan sonra gəlir.

Misal:

أ هو مدرس؟ [ə huva mudərrisin] – O müəllimidirmi(müz.)?

هل هذا تيار؟ [həl həzə təyyərun] – Bu cərəyandırmı(müz.)?

Məntiqi vurgu ifadə etmək üçün sual ədatı olan cümlələrdə xəbər öz intonasiyasını dəyişmədən mübtədadadan əvvəl də gələ bilər, yəni inversiya ola bilər.

Misal:

أ مدرس هو؟ [ə mudərrisin huva] – Müəllimidirmi o(müz.)?

هل مشغولة انت؟ [həl məşğulətun ənti] – Məşğulsanmı sən (müən.)?

2. من [mən] – kim?, ما [mə] və ya ماذ [məzə] – nə? sual əvəzlikləri ilə başlanan ismi cümlə.

Misal:

مَنْ أَنْتَ؟ [mən əntə] – Sən (müz.) kim sən?

مَا هَذَا؟ [məzə həzə] – Bu nədir (müz.)?

مَا هَذِهِ؟ [mə həzihə] – Bu nədir (müən.)?

Sual əvəzliyi və sual zərfi sual cümləsinin xəbəri vəzifəsini görür. Daha dəqiq desək, xəbər mübtədədan əvvəl gəlir, yəni nəqli ismi cümlədən fərqli olaraq inversiya baş verir.

Burada səs xəbər üzərində yuxarı qalxır, mübtəda üzərində isə aşağı düşür.

3. [‘eynə] – harada? Sual zərfi ilə başlanan ismi cümlə.

Misal:

أين هارد [‘eynə ‘əntum] – Siz (müz.) hardasınız?

أين فواد [‘eynə fu’ədun] – Fuad hardadır?

Bəzi sual əvəzlilikləri və sual zərfi ön qoşmalarla da işlənir.

Misal:

لماذا ذلك [liməzə ʐəlikə] – O nə üçündür?

من اين هند [min ‘eynə hindun] – Hind haradandır?

4. Alternativ sual cümləsi.

Bir sual vasitəsilə eyni zamanda iki müxtəlif şey və ya bir şeyin iki müxtəlif xüsusiyyəti haqqında soruşulan cümlə alternativ sual cümləsi adlanır. Alternativ sualda cümlə başında ya ھل [həl], ya da ی [‘ə] sual ədatlarından biri durur, soruşulan iki söz arasında isə həm mənaca, həm də vəzifəcə bir-birinin eyni olan او [‘au], ya da ام [‘əm] yaxud, yoxsa yazılır. Çox zaman ھل [həl] ədatı او [‘au] ilə, ی [‘ə] ədatə ام [‘əm] ilə işlənir.

ام جريدة ام هذه مجلة [‘əm cəridətun ‘əm həzihə məcəllətun] – Bu jurnaldır, yoxsa qəzetdir?

او ديمية هل هي جميلة او [həl hiyə cəmilətun ‘au dəmimətun] – O gözəldir, yoxsa çirkin?

## Ədəbiyyat

### Azərbaycan dilində

1. Məmmədəliyev V.M. Ərəb dilçiliyi. Bakı: Maarif, 1985
2. Məmmədov Ə.S. Ərəb dili. Bakı: Azərnəşr, 1962
3. Məmmədov Ə.S. Ərəb dili. Bakı: Maarif, 1998

### Ərəb dilində

1. أبو عمر بن عثمان، الكتاب، الجؤء الأول، القاهرة، دار القلم، ١٩٦٦
2. شرح المفصل في النحو للؤمختري ، تاليف الشيخ الإمام أبو البقاء يعيش ؛ مكتبة المتنى
3. عباس حسن ، اللغة و النهويين القديم و الحديث ، القاهرة ، دار المعارف ، ١٩٦٦

### Rus dilində

1. Гараев М.И. Порядок слов в современном арабском литературном языке. Баку: Издательство Бакинского университета, 2001
2. Гранде Б.М. Введение в сравнительное изучение семитских языков. М.: Наука, 1972
3. Мамедов А.Дж. О простом предложении в современном арабском литературном языке. Автореферат дисс. канд. филол. наук. М.: 1953
4. Мамедов А.Дж. Учебник арабского языка. Баку: Маариф, 1980
5. Ковалев А.А., Шарбатов Г.Ш. Учебник арабского языка. М.: Издательство литературы на иностранных языках, 1960
6. Халидов Б.З. Учебник арабского языка. Ташкент: Учитель, 1965

## Mündəricat

Giriş .....	3
Nəqli ismi cümlə.....	4
Mübtəda və xəbərin uzlaşan və ya uzlaşmayan söz birləşməsi ilə ifadəsi .....	11
Xəbəri ön qoşmalı isimdən ibarət ismi cümlə .....	12
Sual ismi cümləsi .....	14
Praktik çalışmalar .....	16
Ədəbiyyat.....	18

Çapa imzalanmışdır 16.04.2012. Kağız formatı 60x84 1/16.  
Həcmi 1,25 ç.v. Sayı 200.

«Bakı Universiteti» nəşriyyatı, Bakı, AZ 1148, Z.Xəlilov, 23.